



Bir mağarada, anam yuxuda olarkən doğulmuşam mən. Hər yer qaranlığıydı... Yer üzündəki qaranlığa bənzəmirdi heç. Goy üzündə nə ay vardı, nə də bir ulduz... Doğularkən anamın bədənindən bir azca aralandım, köklərinə sarılıraq aylardı böyüyürəm...

İki qardaşım da var, onlar anamın o tərəfindədir deyə, qaranlıqda görmürəm. Bəlkə, mənə bənzəyir onlar da... Mən ən balacalarıyam, qaranlıqdan çox qorxduğum üçün tez yanım-dakı Nənəmin köklərinə sarılıram. Heç görməsəm də, Nənəmin danışdığı nağıllardan öyrəndim Yer üzünü. "İşıqlı dünya" – deyir Nənəm. İşığın nə olduğunu bilmirəm hələ ki. Goy üzü, bulud, yağış, külək, kəpənəklər, quşlar, arılar... Bir də insanoğlu! Nədənsə "insanoğlu" deyəndə soğanağı büzüşür, bədəni titrəyir, kökləri gərilir, halının dəyişdiyini hiss edirəm Nənəmin. Dedi-yinə görə, Yerin üstünə çıxanda mən də görəcəyəm bütün bunları... Yaylaqda doğulsayıdım, qohum-əqrəbalarımızı da görə biləmişəm. Amma lalələr, sünbüllər, novruzlar, süsənlər Nənəmin cənnət dediyi o yaylaqda qalıb. Biz burada sürgündəymışik. Görən, nədi sürgün?!

İmdat AVŞAR

İTMİŞ BAHAR NƏRGİZİ

Nənəmgil hər bahar qar əriyər-əriməz Yerin üstünə çıxar, əqrəbalarıyla birlikdə o yaylağı min bir rəngə boyayıb cənnətə çevirərmişlər. Nənəm: "Madam ki yer üzünə çıxanda o qədər rəngli, gözəl oluruq, o halda biz çicəklər niyə bu qaranlıq zindanda gözləyirik?" – deyirəm. Nənəm ah çəkir.

"Buzu əridən bir eşq atəsi var biz nərgiz-lərdə... Bir qıçılcımla bədənimizə eşq atəsi düşüncə bu qaranlığı yara-yara çıxarıq gün üzünə. Amma unutma, qızım, gözəllik başa bə-ladı. Gözəllikdi bizi yurdumuzdan edən" – deyir və əvvəllər heç anlatmadığı həzin bir köç hekayəsinə başlayır. Mən bütün köklərimi nənə-min köklərinə dolayıb qorxuya dinləyirəm.

"...Torpağa yenicə düşmüşdü cəmrə. Süsənlər, zanbaqlar, novruz gulləri, lalələr, sünbüllər, qar çicəkləri bir yarışa girmişdik. Üstümüzdəki torpağa dəyən baharın iliq nəfəsi səbrimizi kəsirdi. Əriyən qarın yumşaltdığı tor-pağı yara-yara başımızı günəşə uzadırdıq. Əriyən qar suları da üstümüzdəki torpağı sürükləyib yardım edirdi bizə. Mən, anam, atam, qardaşlarım, başqa qohum-əqrəbalarım... hamımız birlikdə itələyirdik başımızın üstündəki torpağı. Bir səhər qaranlıqda rəngi yaxşıca solmuş qollarımın üzüdüyüñ hiss etdim. Qollarımı açanda par-par yanınan günəşini yenidən gördüm. Sonra hamımız birlikdə ətrafi seyr elədik.

Novruzgulleri, süsənlər bizdən əvvəl çıxıb qızılı, bənövşəyi çicəkləriylə yaylağı bəzəməyə başlamışdilar..."

Bu qaranlıq pərdəsini yırtmaq istəyirəm. O rəng əyləncəsinə qatılmaq, torpağı, üstümüzdəki buz qatlarını dəlib başımı günəşə uzatmaq... Nənəmin səsi kədərə boyanır sanki... Mənə sarılan köklərinin titrədiyini, bədəninin soyuduğunu hiss edirəm:

"... Sonra əvvəller heç vaxt duymadığımız bir gurultu başladı. İlin çoxunu yerin altında yaşasaq da, o yaylaqdakı bütün səsləri tanırıdıq. Küləyin, suyun, quşların, çobanların səsinə alışmışdıq. Bir az göy gurultusuna bənzəyirdi bu səs. Amma çox guruldayanda o qorxunc səs qulaqlarımızda bir müddət uğuldar, xortultuya uzaqlaşış yox olardı. Üstəlik, o səsdən sonra damarlarımıza işləyən yağış başlardı. Bu səs heç kəsilmirdi, ara vermədən davam edirdi. Arabir insan səsləri gəlirdi. Amma çicəkləyəndə bizi sevən, oxşayan çobanların səsinə bənzəmirdi bu səslər..."

Köklərimi bir az daha yuxarı çekib soğanağına doladım. Ona daha yaxın olmaq istəyirdim. Elə bərk sarılmışdım ki... Qorxudan dərinlikdəki köklərim torpaqdan sıyrılib yuxarı dərtlirdi. Nənəm saçaklı köklərini bədənimə sarıyaraq davam etdi:

"... Sonra altımızdakı torpaq yerindən oynadı. Köklərimizin gedib çata bilmədiyi yerlərdən, dərinlərdən çartıltılar yüksəldi. Bir müddət sonra yaşadığımız məhəllə daşıyla, torpağıyla göyə sovruldu. Bizim məhəllədə yaşayan zəfəran, novruzgülü, qaymaqcıçayı də nə olduğumuzu bilmirdilər. Qorxa-qorxa bir-birimizə baxırdıq. Hər bahar bizi qarşılıyan, şən mahnilər oxuyan arılar, böcəklər təlaşla ucuşaraq dağlışdırılar. Ahhh! Sevimli balam... O an uça bilməyi çox istərdim.

O gün köklərimin torpağa bağlı olduğuna ilk dəfə üsyan etdim. Bütün məhəllə artıq bir yük maşınının kasasında sürgünə gedirdi. Çömçənin ağızındaykən son dəfə baxdım yaylağı. O yaşıllıq, o rəngarəng dünya hələ də gözümün qabağından getmir. Hər bahar işığa çıxanda o yaylağı axtarır gözlərim..."

Sürgün olmaq aid olduğun torpaqdan qoparılmayıydı? Niyə biz də quşlar, arılar kimi uçmur, insana asanca təslim olurduq? Bunca gözəlliklər bəxş etdiyimiz insanlar niyə bizi sürgün edirdilər? Biz gözəlliyyimizin qurbanlığını?

Nənəm bir sürgün hekayəsini davam edirdi:

"... Sonra bizi bir binanın bağçasına gətirdilər, bu evlər çobanların, yazda yaylağa köçən obaların çadırlarına heç bənzəmirdi...

Bizi bir bağçaya yerləşdirildilər. Qaymaqçicəkləriylə novruzgulleri yaylağın həsrətinə dözəmmədilər, o bahar tumurcuqlarının qönçəsini yarmadan, çicəklərini açmadan solub getdilər, onları bir daha görə bilmədim..."

"Solmaq nə deməkdi, Nənə?" – deyə, soruşuram piçilti ilə. "Mövsümsüz ölmək", – deyir Nənəm. Səsi torpağın dərinliklərini yandırır. Başa düşmürəm. Mən heç görmədim mövsümləri. "Diriliş mövsümündə ölmək", – deyə əlavə edir Nənəm. "Yatıb sonrakı baharda yenidən oyanmaq... Yalançı bir solmağımız var bizim. Payızda yarpaqlarımızı günəşə qurban edib çəkilirik qaranlığa və hər bahar çoxalaraq yenidən baş qaldırır, bəzəyərik işıqlı dünyani... Amma vaxtsız solanda nə toxum səpə bilərik yer üzünə, nə də soğanaqlarımızı çoxalda bilərik yerin altında. Çürüyüb gedər bədənlərimiz, heç bir bahar yaşıtmaz artıq bizi..."

"Mən solmaq istəmirəm", – deyirəm. Nənəm kökləriylə daha möhkəm sarılır mənə, davam edir:

"Biz bu bağçanı yurd elədik o gündən sonra. Dörd bahardı burada çıxırıq gün üzünə. Sən də burda doğuldun... Burada da yasəmənlər, xanımbarmaqları, başqa güllər var. Onlar da gözəl rənglərlə açırlar, qoxuları da xoşdu. Amma bu bağça o cənnət yaylağı heç bənzəmir. Buradaki evlər günəşin qabağını kəsir. Günəşin istisini hiss etsək də, onu heç görmürük. Bir də tez-tez sulayırlar bu bağçanı. Buranın sularını içmək də mümkün deyil. İnsanlar içməli suyu bizim yaylaqdan gətirirlər. Amma bağçanı o qəribə suyla sulayırlar.

Bir də burda bizi yaylaqdan gətirənyük maşınlarına oxşayan maşınlar var. O xortultulu

səsləri eşidiləndə havaya çox pis qoxu yayılır, çıçəklərimiz boğulur bu qoxudan. Yaxşı ki, köklərimiz yerin altındadır. Yoxsa biz də çoxdan solub gedərdik...”

“Gün işığına çıxmaq istəyirəm”, – deyirəm, köklərimlə üçəm soğanağıma toxunaraq. Köklərimi daha rahat hərəkət etdirirəm artıq. İliq sular axıb evimizin damından köklərimizə doğru yayılır. Anam, atam, nənəm və başqa qohumlarımız başımızın üstündəki torpağı yuxarı itələyirlər. Səbrim bir tikə olur. Çiçəklər niyə zindanda doğulurlar, bunu heç cür başa düşə bilmirəm. Sixləram qaranlıqda, günəşini görmək ən böyük arzumdur. “Gözlə”, – deyirlər əvvəllər günəşini görən böyüklərim. “Baharın işarətini gözlə...”

Mən bu qaranlıqda baharın işarətini necə görəcəyəm?

Quşların nəğmələrini duyuram... baharın işarəsi budurmu? Nənəmin və anamın bədənindən tutaraq başımı günəşə uzadıram bu səhər. Nəhayət, nağıllardan tanıdığım günəşini görürəm. Qollarım bir-birinə yapışib, qollarımı aça bilsəm, işığı qucaqlayacağam. Böyümək, çıçəyə dönmək, suyun güzgüsündə özümü görmək istəyirəm. Köklərimi daha dərinə salmaq, başımı daha yuxarı uzatmaq həvəsin-dəyəm. Coşur nərgiz arzularım, köklərimə sözülən suları bədənimə daşıyıram, torpağın altından ağ çıxan qollarım günəş vurdुqca tündləşib yaşıllaşır. Soğanağın tam ortasında çıçək üçün qonçə şəkillənir, bədənimdə qərib bir sizilti, bir istilik duyuram. Nənəmin eşq atəsi dediyi budurmu?

Günəşə sarılacaq qollarım ikiyə ayrılır bu gün. Qəribə səslər duyuram. Budaqlarını ilk dəfə gördüğüm Nənəmin rəngi qaçıq birdən. “Bu, bağbandı”, – deyir. Əlində bellə yaxınlaşır bağçaya...

Sərt bir metal köklərimizi biçəcək, enir soğanaqlarımıza doğru. Nənəmlə mənim köklərimizin saçqları kəsilir, belin soyuq dəməri soğanlarımızi yalayıb keçir. Sonra torpağımızın yerində qaldırılıb tərs çevrildiyini görürəm.

Sürgün deyil, bu, nərgiz qırğınıdı! Aylardı qaranlıqda yaşadığımız üçün köklərimizi, soğanaqlarımızı da ilk dəfə görürəm. Sonra kobud barmaqlar tutur saçlarımızdan. Köklərimizi yolanda soğanaqlarımızı ayırrı. Bağban anamla qardaşlarını ayırankən köklərimin yarısı onlarla birlikdə qopub gedir. Canım yanır. Qopan köklərimin ucundan sular damcılalar. Bütün gücümlə Nənəmin köklərinə sarılıb buraxıram. Sonra bir əl Nənəmlə mənim bir-birimizə sarılmış bədənlərimizi də ayırrı torpaqdan. Köklərimizin bir qismi hələ torpaqdan bərk yapışlığı üçün qopub qalır orda. Anamla qardaşlarım yoxdu. Həsrətlə gözlədiyim bahar nərgiz qırğınına dönür. Nənəmlə məni başqa bir bağçaya aparırlar... Çiçəyi ağızında olan Nənəmin soğanağına baxıram. Onu qaranlıqda belə xəyal eləməmişdim heç.

Köklərimiz yerin altındaykən darıxdığımız, doğacagini darıxaraq gözlədiyimiz günəş Nənəmlə mənə əzab verməyə başlayır. Bədənimizin suyu qopan köklərimizdən yerə sızır. Yaralı kökləriylə sarıyrı Nənəm məni. Nənəmin ikinci sürgünüdü bu. Mən isə ilk dəfədir yaşayıram. “Əgər köklərimizi torpağa basdırmasalar, solacağıq”, – deyir Nənəm. Mən bu bağçaya sürgün edilən qaymaqcıçəklərinin, novruzgullərinin qədərini yaşamaq istəmirəm. Bədənimizdəki sular azaldıqca solur zoğlarımız.

Quru, beton bir yerdəyik. Bizi buraya gətirən adam o yüksək evlərdən birinə girdi. Hələ geri qayıtmayıb. Bir mərhəmətli əlin köklərimizi yenidən torpağa basdırmasını gözləyirik.

“Vaxtsız solmaq budur” – deyir Nənəm. “İndi damarlarını sıx, sularını bədənində saxlamağa çalış, bir az da döz, dayan”.

Solmaq istəmirəm mən, aylarca yolunu gözlədiyim Günəşin altında, bizi dirildən bu baharda solmaq istəmirəm....

Günəş bədənimizdəki suyu buxarlandırır. Köklərimizin ucu bərkiyib quruyur, rəngimiz qaçıq getdikcə... Sonra başqa bir əl tutur qollarımızdan və bizi bir çuxura yerləşdirir. Bir də dirilik suyu töküribimizə. Bu yeni yurda sarılırıq Nənəmlə. Amma köksümüzün orta-

sında qoruyub saxladığımız çiçeklərimiz elə incikdi ki...

Hələ ki qölçələrin yarmayan sarı çiçeklərimizi artıq hiss etmirik. Nənəmlə mən çiçeyi ağızında solan iki nərgizik indi. Mən başqa bir baharda görəcəyəm özümü. Görə biləcəyəm mi? Bilmirəm. Ciçeklərimiz solsa da, soğanağımız susuzluqdan qurumadı, solub yox olmaqdan qurtulduq bu bahar, amma indiki yurdumuzda ayrıq otları var. Asfaltın, səki daşlarının altından hay vurub gəliblər buraya. İlan kimi dörd tərəfdən dövrəyə alıblar bizi, durmadan sıxışdırırlar. Nənəm: "Biz yurdumuzdan sürgün edildik, gəldik buraya, bunlarinsa yurdları işgal edilib... Bu üzdən hirslidilər, uzaq dur bu ayrıq köklərindən", - deyir. "Nəbadə köklərini ona doğru uzadasan, bədəninə sarılar, soldurar səni..."

* * *

Yenə bir bahar işaretti duyuruq. Bir həvəs dolur içimizə. Mən köklərimi öz soğanağımın dibinə uzatsam da, nənəmin ayrıq otu dediyi otun kökləri bizi boğmağa çalışır. Bir də Nənəmin "axşamsəfəsi" - dediyi çiçeyin toxumları cüccərir yan-yörəmizdə. Biz özümüzü çiçek-ciçək bahara hazırlayıraq, ayrıq otları bizi oradan qovmağa çalışır. Axşamsəfəsi toxumları da qaba köklərini üstümüzə salır. "Əgər bu bahar çoxalmasaq, burada yaşayammarıq, solub gedərik", - deyir Nənəm.

Solub getmək... Heç baharı yaşamamış, öz ciçeyini görməmiş xirdə bir nərgiz soğanı üçün bundan daha qorxunc nə ola bilər?

Bu bahar da başımızı çətinliklə yuxarı uzaçıb ciçəksiz keçiririk. Bədənimizi çəpər kimi dövrəyə alan axşamsəfaları üstümüzə kölgə salır, günəşin üzünü görəmmirik. Ayrıqotu köklərinin sıxışdırıldığı soğanağım ağrıyır. Axşamsəfəsi və ayrıq kökləri, nəhayət, sakitləşir.

"Payızdı", - deyir Nənəm.... qol-qanadımızı yaz-yay günəşinə qurban etdiyimizdən, indi dərin bir yuxuya getmişik. İçimdə sonsuz bir kədər var. İki bahar oldu, amma bircə dəfə belə ciçək aça bilmədim...

Nənəmin yorğun olduğunu sezirəm. Bu bahar daha həvəssizdi. Hər bahar məni yerin üstünə çıxarmağa həvəsləndirən Nənəm indi işıqlı dünyaya çıxmır sanki. Ayrıq otunun kökü Nənəmi sıxışdırır. Axşamsəfasının yüzlərlə toxumu kök atmağa başlayır yan-yörəmizdə. Dörd yanımı tutur bu kor-kobud köklər, boğulacağam. Nəfəs alammıram...

Torpaq aralanır, yenə sular sizir üstümüzə, bir atəş düşür bədənimə, başımı uzatmaq istəyirəm günəşə. Axşamsəfaları, ayrıq otları oyanmamış günəşə çıxmaq, ciçeyimlə birlikdə bir bahar yaşamaq istəyirəm.

"Tələs" - deyir Nənəm ilk dəfə. "Gecikmə, çoxalıb, yer-yurd tutmalıyıq, yoxsa solduracaq bizi bunlar!".

"Solmaq" sözünü eşidəndə bütün bədənim sizildir. Yad toxumlar əməlli-başlı kök salmamış çiçekləməliyik. Baş qaldırırıq Nənəmlə birlikdə. Yerin üstünə çıxanda axşamsəfalarının şax-şəvəlini, ayrıq otlarının saralmış, qurumuş qol-qanadını görürəm... Torpağı yarsaq da, üstümüzdəki çör-çöpü qaldırıb günüşi görə bil-mirik hələ. Bir neçə gün boy atıb böyüməliyik...

Yenə qəribə səslər duyuram... keçənilki bağbanın səsinə bənzəyən bir insan səsi. Ayrıq otlarına və axşamsəfalarına acıqlanır. "Bunları təmizləmək lazımdı buradan" - deyir. Sevinirik. Sonra quru otları bir-bir tutub çəkişdirir. Amma sevincimiz yarıda qalır. Bunların kökləri bizim köklərimizə dolanıb... bağban başımızın üstündə şax-şəvələ dönmüş axşamsəfasının dibindən tutub çəkir. Nənəm: "Möhkəm tut", - deyir, "Torpaqdan yapış". Torpaq elə nəmli, kövrəkdir ki...

İkimiz də bahar həsrətiylə köklərimizi yumşaq torpağa salmışıq deyə, tutamırıq. Axşamsəfasının bədənimizə sarılmış kökləri bizi də torpaqdan ayırır. Ahhh! İkinci dəfə Nənəmin ağ soğanağını görürəm. Bir nərgiz ömründə görünməmiş işdimi bu!

Yenə Nənəm tələsdi, yenə ciçəyi ağızındadı, amma yenə açmayacaq. Mənsə düz iki bahardı ciçək açamırıam. Bu, üçüncü bahardı... Pərişan haldayıq... İlk dəfə ayrı düşür soğanaqlarımız.

Ot-ələfin içində bir az irəliyə sürünür Nənəm. Bir az sonra o quru otların, köklərin üstündən duman qalxır. Mən günəşin heç belə yandırıcı bilməzdim. Günəşin qızığın dilləri Nənəmin bədəninə yayılır. Nənəmin ağappaq soğanı getdikcə qaralır. Günəşin alov dilləri varmış yer üzündə. Alovların hərarəti mənim bədənim də neçə dəfə yalayıb keçir. Mən nənəmin köcdüyü yaylağı düşünürəm. O yaylağın büllür yağışlarını... Susuzluqdan yanıram...

Yarıbayığın halda bir şəfqətlə əl toxunur bədənimə. Bağbana acıqlanır. "Burada nərgizlər vardi, otları qopararkən onların soğanaqlarını da qoparmışan", - deyir. Məni barmaqları arasında bir az əzizlədikdən sonra günəsimizi qapadan binanın qapısından içəri girir... adamın əllərində olarkən son dəfə aşağıya, küllər içindəki Nənəmə baxıram, köklərimdə qalan son su zərrələri damcılıdır. Deyəsən, soluram...

Adam, nəhayət, balkondakı boş saxsilardan birinə basdırır məni, su da verir. Nənəmin mərhəmət dediyi, gərək ki, bu olsun. Ancaq mən yaşıllaşacaq, çiçək açacaq halda deyiləm. Tək-tənhayam bu saxsında. Diri qalan köklərim son gücünü toparlayıb torpağı qucaqlayı. Başım yandığı üçün heç cür yaşıllaşa bilmirəm. Amma içimdə bir bahar havası var. Eşq hərarəti var, bunu bütün qəlbimlə hiss edirəm. Torpaqdan bərk yapışram yeni bir bahar həvəsiylə. Nənəmi yaxıb-yandıran günəşin alov dilləri mənə mövsümləri unutdurur. Payz gəlmədən yenicə göyərən başımı soldurub erkəndən yuxuya gedirəm. Mövsümləri çasdırdım. Nənəm də soldu! Bu saxsında yeni bir baharın gəlişini hiss edəcəyəmmi, bilmirəm...

* * *

Uzun bir yuxudan oyanıram yenə. Bədənimdə ötən mövsümdən qalan nəmlə başımı soğanağımdan çıxarıram. Yağışı gözləyirəm. Göy gurultusunu, yağmurun səsini duyuram. Amma bura gəlib çatmır yağış suları. Bu balkonda hər yer qapalıdır. Başımı yer üzünə çıxaracaq yağışın, sadəcə, səsini duyuram. Balkonu yuyan qadın bir tas su tökmür mənim olduğum saxsıya. Neyləsin, mənim burada

olduğumdan xəbəri yoxdu. Səsini çoxdandı eşitmirəm məni buraya gətirən adamın. Qaranlıqda, susuzluqda əriyirəm getdikcə. Köklərimi güclə aşağıya salsam da, onlar plastmas qatla rastlaşır, bu, susuzluqdan da betərdi...

Aylar sonra gəlir məni bu saxsıya basdırın adam. "Bu saxsında bir nərgiz soğanı vardi" - deyib isladır torpağımı. Bu vaxtsız yağan yağışlar indi bədənim üşüdür. Solmamaq, çürürməmək üçün mübarizə aparan... İçimdə yaşamaq, çiçək açmaq həvəsi qalmayıb. Mən mürgüləyirəm. Sanki suyun aşağı çəkdiyi torpaq sıyrılır üzərimdən. Bu şəkildə günəşini görürəm. Qollarım yaxşıca uyuşub. Günlər keçsə də, qollarımı açmırıam. Eləcə qalıram həftələrcə. Vətənin, sürgünün nə demək olduğunu biliyəm. İndi Nənəmin Vətəni olan o yaylaqda olsam... Yazağrı içimə düşən eşq atəsiyle alışib əriyən qar, yağan yağış sularıyla birlikdə torpağı yarib çıxacaq, çiçək açacaqdım. Hər şeyin bir zamanı vardi orda. Burada günəşə, yağışa mane olan insanlar, onların binaları, balkonları var...

Zamansız gələn yağış içimdə sənən eşq atəşini diriltməyə yetmir. Kuskünəm, qırğınam mövsümlərə də, adamlara da.

Mən neçə gül mövsümündə çiçək açmamış qərib bir bahar nərgiziyəm. Nənəmin doğulduğu yaylağa - Vətənimə köçmək istəyirəm. Quşlara bənzəmək istəyirəm. Ahh! Mənim də qanadlarım olsayı! Siyrlib saxsının içindən köklərimi toplayaraq uçmaq istəyirəm. Bağçaları, balkonları, saxsları, bizi sürgün edən insanları sevmirəm. Günəsimi kəsən evlərə, nəfəsimi tixayan zəhərli qazlara nifrət edirəm.

Mən itmiş bahar nərgiziyəm.

Tərcümə etdi:
Təranə VAHİD